

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2018-ci il 15 mart tarixli 103 nömrəli qərarı ilə
təsdiq edilmişdir.

1 nömrəli əlavə¹

**Dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının
diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin aylıq vəzifə maaşlarının**

S X E M İ

Sıra №-si	Təhsili	Bir stavka dərslər yükü 18 saat olmaqla, aylıq vəzifə maaşı (manatla)				
		pedaqoji staj 3 ilədək olduqda	pedaqoji staj 3 ildən 8 ilədək olduqda	pedaqoji staj 8 ildən 13 ilədək olduqda	pedaqoji staj 13 ildən 18 ilədək olduqda	pedaqoji staj 18 ildən çox olduqda
1.	Ali təhsilli	385	413	435	462	495
2.	Orta ixtisas təhsilli	352	369	385	407	440

Qeyd. Dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin aylıq vəzifə maaşlarına qrup rəhbərliyinə görə 50 manat əlavə ödənilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2018-ci il 15 mart tarixli 103 nömrəli qərarı ilə
təsdiq edilmişdir.

2 nömrəli əlavə

*Dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının
diaqnostik qiymətləndirilməsi aparılmış baş ustaların aylıq vəzifə maaşlarının*

S X E M İ

Sıra №-si	Təhsilin pillələri və pedaqoji staja qoyulan tələblər	Aylıq vəzifə maaşı (manatla)
1.	Orta ixtisas təhsilli, ixtisas üzrə 3 ildən 8 ilədək əmək stajı	363
2.	Ali ixtisas təhsilli, ixtisas üzrə 3 ilədək əmək stajı; orta ixtisas təhsilli, ixtisas üzrə 8 ildən 13 ilədək əmək stajı	396
3.	Ali ixtisas təhsilli, ixtisas üzrə 3 ildən 8 ilədək əmək stajı; orta ixtisas təhsilli, ixtisas üzrə 13 ildən çox əmək stajı	418
4.	Ali ixtisas təhsilli, ixtisas üzrə 8 ildən az olmayaraq əmək stajı	440

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2018-ci il 15 mart tarixli 103 nömrəli qərarı ilə
təsdiq edilmişdir.

3 nömrəli əlavə

***Dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının
diaqnostik qiymətləndirilməsi aparılmış istehsalat təlimi ustalarının aylıq vəzifə
maaşlarının***

SXEMİ

<i>Sıra №-si</i>	<i>Təhsilin pillələri və pedaqoji staja qoyulan tələblər</i>	<i>Aylıq vəzifə maaşı (manatla)</i>
1.	<i>Ümumi orta təhsilli, sahə üzrə 3 ildən az olmayan əmək stajı; orta ixtisas təhsilli, əmək stajına tələb qoyulmadan</i>	330
2.	<i>Ali ixtisas təhsilli, əmək stajına tələb qoyulmadan; orta ixtisas təhsilli, ixtisas üzrə 3 ildən 8 ilədək əmək stajı</i>	347
3.	<i>Ali ixtisas təhsilli və ixtisas üzrə 3 il əmək stajı; orta ixtisas təhsilli, ixtisas üzrə 8 ildən 13 ilədək əmək stajı</i>	363
4.	<i>Ali ixtisas təhsilli, ixtisas üzrə 3 ildən 8 ilədək əmək stajı; orta ixtisas təhsilli, ixtisas üzrə 13 ildən 18 ilədək əmək stajı</i>	374
5.	<i>Ali ixtisas təhsilli, ixtisas üzrə 8 ildən az olmayaraq əmək stajı və ya usta vəzifəsində 5 ildən az olmayaraq əmək stajı; orta ixtisas təhsilli, 18 ildən az olmayaraq ixtisas üzrə əmək stajı</i>	385

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2018-ci il 15 mart tarixli 103 nömrəli qərarı ilə
təsdiq edilmişdir.

4 nömrəli əlavə

**Dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının
diaqnostik qiymətləndirilməsi aparılmış gənclərin çağırışa qədərki hazırlığı
rəhbərlərinin aylıq vəzifə maaşlarının**

S X E M İ

Sıra №-si	Təhsilin pillələri və pedaqoji staja qoyulan tələblər	Aylıq vəzifə maaşı (manatla)
1.	Xüsusi hazırlıq keçmiş, tam orta təhsilli, pedaqoji stajı ən azı 5 ilə qədər	253
2.	Xüsusi hazırlıq keçmiş, tam orta təhsilli, pedaqoji stajı 5 ildən çox; orta ixtisas təhsilli, pedaqoji stajı 5 ilə qədər	264
3.	Orta ixtisas təhsilli, pedaqoji stajı 5 ildən 10 ilə qədər; orta hərbi təhsilli və ya ali təhsilli, pedaqoji stajı hər iki halda 5 ilə qədər	275
4.	Ali təhsilli, pedaqoji stajı 5 ildən çox; orta ixtisas təhsilli, pedaqoji stajı 10 ildən çox; orta hərbi təhsilli, pedaqoji stajı 5 ildən çox; ali hərbi təhsilli, pedaqoji staja tələb qoyulmadan	292

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2018-ci il 15 mart tarixli 103 nömrəli qərarı ilə
təsdiq edilmişdir.

5 nömrəli əlavə

**Dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının
diaqnostik qiymətləndirilməsi aparılmış fiziki tərbiyə rəhbərlərinin aylıq vəzifə
maaşlarının**

S X E M İ

Sıra №-si	Təhsilin pillələri və pedaqoji staja qoyulan tələblər	Aylıq vəzifə maaşı (manatla)
1.	<i>Ali təhsilli, pedaqoji staja tələb qoyulmadan; orta ixtisas təhsilli, 5 ildən az olmayaraq pedaqoji staj</i>	242
2.	<i>Ali təhsilli, 3 ildən az olmayaraq pedaqoji staj; orta ixtisas təhsilli, 10 ildən az olmayaraq pedaqoji staj</i>	253
3.	<i>Ali təhsilli, 3 ildən 8 ilədək pedaqoji staj; orta ixtisas təhsilli, idman üzrə fəxri adı olan; orta ixtisas təhsilli, 18 ildən az olmayaraq pedaqoji staj</i>	264
4.	<i>Ali təhsilli, 8 ildən az olmayaraq pedaqoji staj</i>	275

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

1. [15 mart 2018-ci il tarixli 103 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Xalq" qəzeti, 22 mart 2018-ci il, № 63)

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

¹ [15 mart 2018-ci il tarixli 103 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Xalq" qəzeti, 22 mart 2018-ci il, № 63) ilə 1-5 nömrəli əlavələr yeni redaksiyada təsdiq edilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2018-ci il 1 fevral tarixli 26 nömrəli qərarı ilə
təsdiq edilmişdir.

1 nömrəli əlavə

Dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin aylıq vəzifə maaşlarının

S X E M İ

Təhsili	Bir stavka dərslər yükü 18 saat olmaqla, aylıq vəzifə maaşı (manatla)				
	pedaqoji staj 3 ilədək olduqda	pedaqoji staj 3 ildən 8 ilədək olduqda	pedaqoji staj 8 ildən 13 ilədək olduqda	pedaqoji staj 13 ildən 18 ilədək olduqda	pedaqoji staj 18 ildən çox olduqda
Ali təhsilli	350	375	395	420	450
Orta ixtisas təhsilli	320	335	350	370	400

Qeyd. Dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin aylıq vəzifə maaşlarına qrup rəhbərliyinə görə 50 manat əlavə ödənilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2018-ci il 1 fevral tarixli 26 nömrəli qərarı ilə
təsdiq edilmişdir.

2 nömrəli əlavə

Dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış baş ustaların aylıq vəzifə maaşlarının

S X E M İ

Təhsilin pillələri və pedaqoji staja qoyulan tələblər	Aylıq vəzifə maaşı (manatla)
-------------------------------------------------------	------------------------------

Orta ixtisas təhsilli, ixtisas üzrə 3 ildən 8 ilədək əmək stajı	330
Ali ixtisas təhsilli, ixtisas üzrə 3 ilədək əmək stajı; orta ixtisas təhsilli, ixtisas üzrə 8 ildən 13 ilədək əmək stajı	360
Ali ixtisas təhsilli, ixtisas üzrə 3 ildən 8 ilədək əmək stajı; orta ixtisas təhsilli, ixtisas üzrə 13 ildən çox əmək stajı	380
Ali ixtisas təhsilli, ixtisas üzrə 8 ildən az olmayaraq əmək stajı	400

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2018-ci il 1 fevral tarixli 26 nömrəli qərarı ilə
təsdiq edilmişdir.

3-nömrəli əlavə

Dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış istehsalat təlimi ustalarının aylıq vəzifə maaşlarının

S X E M İ

Təhsilin pillələri və pedaqoji stajı qoyulan tələblər	Aylıq vəzifə maaşı (manatla)
Ümumi orta təhsilli, sahə üzrə 3 ildən az olmayan əmək stajı; orta ixtisas təhsilli, əmək stajına tələb qoyulmadan	300
Ali ixtisas təhsilli, əmək stajına tələb qoyulmadan; orta ixtisas təhsilli, ixtisas üzrə 3 ildən 8 ilədək əmək stajı	315
Ali ixtisas təhsilli və ixtisas üzrə 3 il əmək stajı; orta ixtisas təhsilli, ixtisas üzrə 8 ildən 13 ilədək əmək stajı	330
Ali ixtisas təhsilli, ixtisas üzrə 3 ildən 8 ilədək əmək stajı; orta ixtisas təhsilli, ixtisas üzrə 13 ildən 18 ilədək əmək stajı	340
Ali ixtisas təhsilli, ixtisas üzrə 8 ildən az olmayaraq əmək stajı və ya usta vəzifəsində 5 ildən az olmayaraq əmək stajı; orta ixtisas təhsilli, 18 ildən az olmayaraq ixtisas üzrə əmək stajı	350

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2018-ci il 1 fevral tarixli 26 nömrəli qərarı ilə
təsdiq edilmişdir.

4-nömrəli əlavə

Dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış gənclərin çağırışa qədərki hazırlığı rəhbərlərinin aylıq vəzifə maaşlarının

S X E M İ

Təhsilin pillələri və pedaqoji staja qoyulan tələblər	Aylıq vəzifə maaşı (manatla)
Xüsusi hazırlıq keçmiş, tam orta təhsilli, pedaqoji stajı ən azı 5 ilə qədər	230
Xüsusi hazırlıq keçmiş, tam orta təhsilli, pedaqoji stajı 5 ildən çox; orta ixtisas təhsilli, pedaqoji stajı 5 ilə qədər	240
Orta ixtisas təhsilli, pedaqoji stajı 5 ildən 10 ilədək; orta hərbi təhsilli və ya ali təhsilli, pedaqoji stajı hər iki halda 5 ilə qədər	250
Ali təhsilli, pedaqoji stajı 5 ildən çox; orta ixtisas təhsilli, pedaqoji stajı 10 ildən çox; orta hərbi təhsilli, pedaqoji stajı 5 ildən çox; ali hərbi təhsilli, pedaqoji staja tələb qoyulmadan	265

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2018-ci il 1 fevral tarixli 26 nömrəli qərarı ilə
təsdiq edilmişdir.

5-nömrəli əlavə

Dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış fiziki tərbiyə rəhbərlərinin aylıq vəzifə maaşlarının

S X E M İ

Təhsilin pillələri və pedaqoji staja qoyulan tələblər	Aylıq vəzifə maaşı (manatla)
Ali təhsilli, pedaqoji staja tələb qoyulmadan; orta ixtisas təhsilli, 5 ildən az olmayaraq pedaqoji staj	220
Ali təhsilli, 3 ildən az olmayaraq pedaqoji staj; orta ixtisas təhsilli, 10 ildən az olmayaraq pedaqoji staj	230
Ali təhsilli, 3 ildən 8 ilədək pedaqoji staj; orta ixtisas təhsilli, idman üzrə fəxri adı olan; orta ixtisas təhsilli, 18 ildən az olmayaraq pedaqoji staj	240
Ali təhsilli, 8 ildən az olmayaraq pedaqoji staj	250